

*Gənc tədqiqatçının tribunası*

## Sosial problemlərin anatomiyası

Rifah cəmiyyəti necə olmalıdır? Xalqın ümumi sərvəti ayrı-ayrı fəndlər arasında necə bölünməlidir? Əmək bölgüsü necə olmalıdır, kimlər hansı işləri görməlidir? Bu kimi suallar uzun müddət filosof və iqtisadçılar arasında düşünülsə də, 17-18-ci əsrlərdəki qədər müzakirə edilməmişdi. Təkcə iqtisadi yox, həm sosial problemlərin həlli böyük ölçüdə bu sualların cavabından asılıdı. İnsanlar nə qədər rifahda olarsa, özlərini müxtəlif sahələrdə inkişaf etdirmək bacarıqlarını, başqa insanlarla quracaqları münasibətlər də o qədər yüksək səviyyədə olacaq. Demək, xalqın sosial problemləri yaşadıqları iqtisadi sistemdən, istehsal tərzindən və istehsal münasibətlərindən asılı olaraq dəyişir.

Liberalizmin fikir atası hesab olunan klassik iqtisadçı Adam Smit özünün "Xalqların sərvəti" əsərində "Necə olur ki, xalqların sərvəti artdığı halda, yoxsulluq və səfələt də onunla birgə artır" sualını soruşur. Feodalizmin zəiflədiyi və tacir sinfinin (gələcəyin burjuası) gücləndiyi dövrlər üçün bu önməli sual idi. Adam Smit cəmiyyətdəki bu böyük ölçüdə təbəqələşmənin, bir tərəfin həddən artıq varlanması qarşı, digər tərəfin (xalqın böyük hissəsinin) yoxsullaşmasının səbəblərini axtardı. Axırda gəldiyi neticə belə oldu ki, işçilər əmək haqqını tam alır. Sahibkarın mənfəəti işçinin ödənməyən əmək haqqında yatırıldı. Buna görə istehsal etməyən torpaq sahibi və müəssisənin sahibi sərvətini artırıqca, hər şeyi istehsal edən, mülksüz buraxılan işçilər sabit, artmayan maaş alındı. Hətta bəzən şərtlərə görə azaldıldı da olurdu. Smitin təsbiti müəyyən qədər doğru olsa da, tam həqiqəti ehtiva etmirdi. Mənfəəti maya dəyərinin üstünə qoyulan pul kimi göründü. Xüsusilə, insanların sosial əlaqələri ilə maddi durumları, iqtisadi vəziyyətləri bir-birilərə çox da əlaqəli şəyler kimi tədqiq olunmadı.

Hələ ondan da əvvəl ingilis filosofu və siyasetçisi Tomas Hobbs özünün "Leviatan" əsərini yazmışdı və bütün təhlükəsizliyi, sosial təminatı, nizamlı həyatı dövlətlə əlaqələndirmişdi. Onun fikirlərinə görə insanlar canlarının və məllətinin təhlükəsizliyi üçün ictimai müqavilə əsasında dövləti yaratmış və hakimiyətə bir çox səlahiyyətlər vermişdi. Hobbsa görə insan təbiətinə görə pislik etməyə meyillidi və əgər dövlət, polis, qanun keçikçiləri olmasaydı, bir arada sağlam şəkildə yaşaya bilməzdilər. Yazının sonunda da görüləcəyi kimi, insanların arasındaki münasibətlər insanların xaricində olan bir qüvvə (dövlət) tərəfindən deyil, insanların içində olduğu bir proses tərəfindən, insanların həyatlarını qazanmaq tərzi ilə müəyyən olunur.

Digər tərəfdən Maltus həyəcan təbiliçıları. "Sosial problemlər, yoxsulluq, aşağı həyat səviyyəsi - hamısı yoxsulların həddindən çox uşaqlıq dünyaya göturməsinə görədi" deyirdi. Maltusa görə həyat üçün zəruri olan maddi nemətlərin artım sürəti ilə, əhalinin artım sürəti arasında kəskin fərqlər var. Əhalinin sayı maddi nemətlərin sayından

daha sürətlə artır və əgər belə davam edərsə, bəlli bir zamandan sonra bütün insanları bəsləmək mümkün olmayacağı. Maltus problemlərin həlli kimi dünyaya "artıq" olaraq gəlmış insanlara heç bir sosial yardım verilməməsini təklif edirdi. Kapitalistləri sərvətin çoxunu mənimsəməkdə günahlandırmaq əvəzinə, işçiləri çox nəsil artırmada günahlandırdı. Maltusun bu fikirləri dediyi gündən bəri dünya əhalisi 8 milyardı keçib, amma hələ də sərvət düzgün bölgüsündür, hamiya çatacaq qədərdir. Əgər belədirse, Maltusun bu həyəcan təbili nə üçün idi? Sadəcə diqqəti problemin əsil kökündən yaydırmaq üçün.

Övvəller qan bağlı ilə, qəbilə vasitəsilə, sonralar dirlər bir-birinə bağlanan cəmiyyət artıq mübadilə yolu ilə bir-birinə bağlanırdı. Bu mübadilə toplumu yadlaşmanın, soyuqlaşmanın da bərabərində gətirirdi. Amma bunlar həm də inkişaf üçün zəruri görünürdü. Sənaye toplumunda artıq iki adamı bir-birinə bağlayan yeganə şey ikisinin arasındaki texnoloji alətlər, birinin aparatin bu başında, birinin digər başında dayanması olmuşdu. İnsanlar öz istehsal etdikləri məhsullara son dərəcə yadlaşmağa başlamışdı. Səfələt, kəskin təbəqələşmə, insanların arasındaki maddi uçurum, ağır işin stressləri gec-tez toplumun mösət həyatında da özünü biruzə verməli idi və verirdi də. Rəqabətçi cəmiyyətdə artıq fabrikdə, firmada, müəssisədə işləyən adamlar bir-birinin gözündə iş yoldaşından daha çox yuxarı qalxmaq yolunda rəqib kimi görünməyə başlamışdı. Bu yazınlardan əksəriyyət etibarı ilə Adam Smitdən bir əsr sonra yaşamış alman filosof-iqtisadçısı Marksın təsbitləri idi. Marksın analizi təkcə iqtisadi yox, həm də səsioloji sferanı əhatə edirdi. Marks Smit kimi təkcə yoxsulluğun, səfələtin necə ortaya çıxdığını yox, həm də onun nələrə səbəb olduğunu və olacağını analiz edirdi. "İctimai şüuru ictimai varlıq təyin edir" deyən Marks insanların ictimai şüurunda ədalət, hüquq, dürüstlük kimi anlayışların içinde yaşadıqları toplumun maddi istehsal şəklindən böyük ölçüdə asılı olduğunu anlamışdı. Quldarlıq dövründə yaşayan biri insanların alıb-satmağın ədalətsiz, qeyri-insani olduğunu düşünməz. Məsələn, o dövrde yaşamış Aristotelin kitabları quldarlığı təbii və doğru göstərən səhifələrlə doludur. Hammurapinin qanunlarındakı "Əgər bir insan cinayətdə ittiham olunursa çaya atulsın, əgər sağ çıxa, deməli, günahsızdır, ona şər atılır. Tanrılar buna qərar verdi" tərzində maddələr o dövrə yaşayışının içtimai şüurunda heç bir problem yaratmadığı halda, bu gunkü insan buna ancaq güle bilər. Müasir insanların ağlındakı fərdi hüquqlar, azadlıqlar məhz fərdə, fərdi təşəbbüsə, fərdi mülkiyyətə əsaslanan istehsal münasibətləri olan kapitalizmdə yaranmışdı. Nə quldarlıqla, nə də feodalizmdə yaşayan hüquqcular, filosoflar demokratiya davası aparmazdı. Ancaq istisna olan bir neçə şəxsin elə öz dövründə utopiya adlanan əsərləri xaricində.

Hər təbəqədən insanın rastlaşa biləcəyi bağçalar, məktəblər, universitetlər, xəstəxanalar da artıq dəyişməyə başlayır. Özəl bağçalar, özəl məktəblər, özəl universitetlər, özəl xəstəxanalar yaranır. Artıq yuxarı təbəqənin övladı alt təbəqənin övladı ilə heç bağçada belə rastlaşa bilməz. İnsanlar arasında təbəqələşmənin azalmalı olduğu halda, əksinə, ucurum daha da dərinləşməyə doğru gedir. Toplumu maddi olaraq ayaqda saxlayan ən alt sinif, toplumdan maksimum xəric edilmiş vəziyyətə gəlir. Öz yaratdığı sərvətdən ən az payı alır. Ən gərgin halda işləyir.

Inkişaf etmiş ölkələr, rifah cəmiyyətləri bizdə yanlış illüziyalar yaradır. O rifahda yaşayan ölkələr də hal-hazırda rifahda olmaqlarını rifahda olmayan digər ölkələrə borcludur. Əgər imperiyalizmdən əvvəl bir ABŞ vətəndaşının daha yaxşı yaşaması üçün, başqa ABŞ vətəndaşlarının pis yaşaması lazımdı, indi bütövlükdə ABŞ xalqı başqa xalqların pis yaşaması hesabına yaxşı yaşıyır. Ənənəvi baxış şəkli rifahda yaşayan bir Avropa xalqı ilə, üçüncü dünya ölkələrinin səfələti arasında elaqə görə bilmir. Sanki hər şey qaydasındaymış kimi, kapitalizmdə bir problem yoxmuş kimi iqtisadiyyatı başqa, sosial problemləri isə bambaşqa şeylərmiş kimi görürər. Həm kapitalizmi olduğu kimi saxlamaq, həm də onun yaratdığı problemləri eyni halda yox etmək mümkün deyil. Əgər B problemini yaradan A-dirsa, B problemi ancaq A ilə birgə ortadan qaldırıla bilər. Əhalinin sosial həyatı iqtisadi həyatdan, istehsal münasibətlərindən ayrılıqda başa düşülə bilməz və onlar ancaq bir-birilə qarşılıqlı elaqədə olaraq qarınıldıqdan sonra problemlərin gerçək səbəbi, gerçək həll yolları anlaşıla bilər.

Toplumun bağrında yatan səfələt, yadlaşma, içə qapanma, kimlik problemləri parlamentlərin qəbul etdikləri qanunlarla, nazirlərin imzaladıqları kağızlarla düzəlməz. Bu heç vaxt, dünyadan heç bir yerdə belə olmayıb. Düstur Marks tərəfindən təxminən 150 il əvvəl verilmişdi:

"Madam ki, insanı formalaşdırın içində yaşadığı maddi şərtlərdir, onda maddi şərtlər ən insanı şəkildə formalaşdırılmalıdır".

Ancaq əzən və əzilənlərin olmadığı, mülklülər və mülksüzlərin olmadığı, milyonlarla insanın bir ovuc üçün işləməyə məcbur buraxılmadığı toplumda nələrinsə düzəlcəyindən, gerçək rifahdan danışmaq olar.



Elvin KAMAL